

Xəbər verdiyimiz kimi, Bakıda təntənəli açılışı olan II Azərbaycan Elm Festivalı ölkəmizin bölgələrində davam edib. Şəkidə keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik-katiblər Dilqəm Tağıyev, Teymur Kərimli, Nazim Məmmədov, alimlər, qonaqlar, şəhər sakinləri, tələbələr və şagirdlər iştirak ediblər.

Festivalın Şəki mərhələsinin təntənəli açılış mərasimi Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilib. Festival iştirakçıları əvvəlcə teatrin foyesində təşkil edilən sərgi ilə tanış olublar. Şəki Şəhər icra Hakimiyyətinin başçısı Elxan Usubov tədbiri açaraq festivalın işinə uğurlar arzulayıb. İkinci dəfə keçirilən Elm Festivalının respublikamız üçün böyük

keçirilməsinin şəhərin elm-iictimai həyatında əlamətdar hadisə olduğunu bildirib. Qeyd edilib ki, bu gün Şəkidə fealiyyət göstərən AMEA-nın Regional Elm Mərkəzi Şəki-Zaqatala iqtisadi zonasının elmi əsaslarla araşdırılmasında müüm rol oynayır.

Şəkinin həm də festivallar şəhəri kimi tanındığını vurğulayan şəhər icra hakimiyyətinin başçısı diqqəte

bayramı olan ikinci Azərbaycan Elm Festivalının keçirilməsinin respublikamızın müstəqillik yubileyinə dəyərlə töhfə olduğunu bildirib. Qeyd olunub ki, müstəqilliyimiz 25 illik yubiley ilində keçirilən Elm Festivalı eyni zamanda dövlət müstəqilliyinin elminizmə bəxş etdiyi nüaliyyətlərin təqdimatıdır.

O, bildirib ki, Elm Festivalının ilk dəfə regionlarda, o cümlədən Şəki şəhərində keçirilməsi də olduqca əlamətdardır. Çünkü böyük keçmişə olan qədim Şəki şəhərinin Azərbaycan mədəniyyəti və elminin formalaşmasında xüsusi yeri var. Bu şəhər demək olar ki, tarihi inkişafının hər bir mə-

qət və qayğının əyani təzahürür. Festivalın respublikamızın bir sıra iri şəhərləri ilə yanaşı, ölkənin tarix və mədəniyyət mərkəzlərindən olan Şəkidə keçirilməsi şəkilər üçün fərəh və qurur doğuran hadisədir.

Sonra Azərbaycan elminin qazandığı uğurlardan bəhs edən sənədli film nümayiş olunub. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında elmi-polyular mühazirlər dinişənlər.

Tədbir çərçivəsində həmçinin muzeylərə, elmi laboratoriyalara, emalatxanalara ekskursiyalar da təşkil olunub.

ELM FESTİVALİ REGIONLARDA DAVAM EDİB



əhəmiyyət daşıdığını vurğulayan icra hakimiyyətinin başçısı bu tədbirin ölkəmizdə elm sahəsində əldə edilən uğurların təbliği baxımdan müüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə six bağlıdır. Bu gün sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolu elmin inkişafından asılıdır. Azərbaycanda elmin inkişafı dəm dövlətin diqqət mərkəzindədir. Dövlət müstəqilliyinin bərpasından sonra bu sahəye göstərilən diqqət və qayğı elmin inkişafında müsbət nəticələr əldə etməyə imkan verib.

Ölkəmizin en qədim və gözəl güşələrindən olan Şəkinin Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında müüm rol oynadığını, tərixbu şəhərin elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Elxan Usubov Elm Festivalının növbəti mərhələsinin Şəkidə

çatdırıb ki, hər il bu şəhərdə keçirilən müxtəlif festivalların xalqımıza xas zəngin tarixi-mədəni ərisin təbliğində müüm rol oynayır. Şəki şəhəri eyni zamanda 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" statusu çərçivəsində üzərinə düşən vəzifələrin öhdəsindən de layiqincə gelir.

AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bildirib ki, Elm Festivalı Prezident İlham Əliyevin "Azərbaycanı regionda aparıcı elm mərkəzinə çevirməliyik" çağrısına cavab olaraq cəmiyyətdə elmə marağın artırılması, elmin populyarlaşdırılması, yeni texnologiyaların nümayışı, elmin sənaye sektorları ilə təmasının gücləndirilməsi məqsədile keçirilir. Festivalın Azərbaycanın dövlət müstəqilliyinin bərpə edilməsinin 25 illik yubileyi ilə bir vaxta təsadüf etdiyini vurğulayan akademik Fəxrəddin Qədirov belə bir əlamətdar vaxtda elmimizin

qəməndə nəinki Azərbaycanın, həm də dünyadan mədəni və elmi sivilizasiyasına böyük töhfələr verib.

AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputati Yaqub Mahmudov II Azərbaycan Elm Festivalının keçirildiyi məkanlardan biri olaraq məhz Azərbaycanın dövlətçilik tarixində müüm rolü olan qədim Şəkinin seçilməsinə görə AMEA-nın rəhbərliyinə Şəki iqtimaiyyəti və elm adamları adından minnədarlığını bildirib. AMEA Şəki Regional Elm Mərkəzinin direktoru Yusif Şükürlü Elm Festivalının Şəkidə keçirilməsinə bi diyarın elm və mədəniyyəetine olan yüksək ehtiram kimi qiymətləndirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Rafiq Rəsulov öz çıxışında qeyd edib ki, Azərbaycanda Elm Festivalının keçirilməsi elm adamlarına və elmin inkişafına dövlətin göstərdiyi diq-

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Şəki şəhər 10 sayılı tam orta məktəbdə ve Şəki Dövlət Regional Kollecinde şagird və tələbələrlə görüşüb. 10 sayılı məktəbdə təşkil edilən və müstəqil Şəki xanlığının yaradıcısı Hacı Çələbi xana həsr olunan "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" mövzusundakı tədbirdə çıxış edən Yaqub Mahmudov görkəmli sərkərdənin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərindən söz açıb.

Tədbirdə həmçinin Tarix İnstitutunun alımlarının təqdim etdiyi "Şəki qədim sənətkarlıq məskənidir", "Hacı Çələbi xanın Azərbaycan torpaqlarını birləşdirmək siyaseti", "Şəki Azərbaycanın qədim mədəniyyət məskənidir", "Şəki qar Rusiyasına qarşı milli azadlıq mübarizəsinin məskənlərindən biridir" mövzularında məruzələri dinişənlər.

(Davamı 5-ci səhifədə)

ELM FESTİVALİ REGIONLarda DAVAM EDİB

(Əvvəli 4-cü səhifədə)

Məktəblilərin Hacı Çələbi xana həsr etdikləri ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqlı qarşılanıb.

Tədbirin sonunda şagirdlərə, həmçinin məktəb kitabxanasına AMEA Tarix İstututunun nəşr etdirdiyi 200-dən çox kitab hədiyyə olunub.

AMEA Tarix İstututunun əməkdaşları daha sonra Şəki Dövlət Regional Kollécində tələbələrlə görüşüb. Kollécin tələbələrinin hazırladığı maraqlı konsert programından sonra Yaqub Mahmudov çıxış edib, tələbələrin suallarını cavablandırıb.

Tədbirin sonunda AMEA Tarix İstututu adından kollécin kitabxanasına Azərbaycan tarixinə dair kitablar hədiyyə olunub.

Elm Festivalı Avropanın Gənclər Paytaxtı Gəncə şəhərində bir sıra tədbirlərdən sonra işinə yekun vurub. Festival iştirakçıları Miniatür Kitab Muzeyinin Gəncə filialı, "Qədim və müasir elm, mədəniyyət mərkəzi Gəncə" adlı sərgi ilə tanış olublar. Tədbir Gəncə Şəhər icra Hakimiyətində davam etdirilib. Şəhər icra hakimiyətinin başçısı Elmar Vəliyev çıxış edərək ikinci dəfə keçirilən Elm Festivalının ölkəmizdə elm sahəsində qazanılan uğurların təbliğini baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Gəncənin Azərbaycan elminin, mədəniyyətinin formallaşmasında mühüm rol oynadığını, tarixən bu şəhərin elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Elmar Vəliyev Elm Festivalının növbəti mərhəlesinin Gəncədə keçirilməsinin şəhərin elmi-ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib. Qeyd edilib ki, bu gün Gəncədə fəaliyyət göstərən AMEA-nın Gəncə Bölməsi şə-

hərin və ətraf rayonların iqtisadi potensialının elmi əsaslarla araşdırılmasında mühüm rol oynayır.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, elm festivalının keçirilməsində məqsəd ölkədə elmin təbliğ edilməsi, elmi tədqiqatlarla təhsilin ineqrasiyasını təmin etmək, eləcə də aparılan elmi araşdırımaların təcrübəyə tətbiqinə nail olmaqdır. Əhliman Əmiraslanov tibb sahəsində qazanılan nailiyyətlərdən bəhs edərək deyib ki, bütün dövrlərde tibb elminin qarşısında duran əsas məsələ keyfiyyətli tibbi yardım göstərmək və insanların sağlam yaşayışını təmin etmək olub. Hazırda tibb elminin sürətli inkişafı ilə insanların da orta ömrü müddəti uzanıb, bir sıra xəstəliklərin müalicəsində böyük uğurlar qazanılıb. Keçmişdə insanların kütləvi tələfatına səbəb olan taun, vəba, çiçək və digər yoluxucu epidemiyaların qarşısının alınmasında böyük nailiyyətlər əldə olunub. Mehəz, tibb sahəsində aparılan uğurlu tədqiqatlar neticəsində peyvəndlər yaradılıb ki, bunlar da insanlar arasında kütləvi ölüm hallarının qarşısının alınmasında əsaslı dönüş yaradıb. Yaxın gələcəkdə tibb elminin qarşısında duran əsas istiqamətlər haqqında məlumat verən akademik Əhliman Əmiraslanov son dövrlərin tibbi nailiyyətləri olan müxtəlif orqanların transplantasiyasından, onkologiya sahəsində qazanılan uğurlardan söz açıb. Festival iştirakçılarına molekulyar biologiyanın, biotexnologiyaların tətbiqi və bu sahədə əldə olunan nəticələr barədə də məlumat verilib.

AMEA-nın vitse-prezidenti İbrahim Quliyev çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən festivalın elm və cəmiyyət arasındaki dia-loqu qurulmasına xidmət etdiyini söyləyib. O, II Elm Festivalının Gəncə şəhə-

rında keçirilməsinin əlamətdar hadisə olduğunu və Gəncə elminin inkişafına böyük töhfə verəcəyini bildirib.

Çıxışında XII əsrin dahi mütəfəkkiri, filosof-şair Nizami Gəncəvinin humanizm fəlsəfəsini təhlil edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli şairin əsərlərində elmin təbliğinə geniş yer verdiyini vurgulayıb.

AMEA-nın müxbir üzvü, Respublika Seysmoloji Xidmet Mərkəzinin baş direktoru Qurban Yetirmişli de öz növbəsində fövqəladə hallarla bağlı, xüsusən də zəlzələrin baş verəcəyi haqqında məlumatların əhali arasında çasqınlıq və təşvişle qəbul edilməməsi üçün seysmik zona da yaşıyan insanların maarifləndirilmə tədbirlərinin keçirilməsinin vacibliyində danışır.

Fizika İstututunun direktoru Nazim Məmmədov isə Gəncədə müxtəlif elm və təhsil mərkəzlərində fəaliyyət göstərən gənc alimləri əməkdaşlığı dəvet edib.

AMEA-nın Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyev çıxış edərək Elmin Inkişafı üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksək-ixtisaslı kadrların hazırlanması prosesinin elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib.

Ümumrusiya Elm Festivalının direktoru Leonid Qusev müasir dövrə elm sahəsində gənc kadrların hazırlanmasının, onların düzgün istiqamətləndirilməsi və dəstəklənməsinin vacib olduğunu qeyd edib. O, alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində, Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Universitetində elmi-polyar mühazirələr dinlənilib, həmçinin muzeylərə, elmi laboratoriyalara və emalatxanalara ekskursiyalar təşkil olunub.